

Dosent Bədəlov Şakir Şapur oğlunun elmi və metodiki əsərlərinin S İ Y A H İ S İ

Sıra №	Əsərin adı	Çap edilmiş	Nəşr olunmaq haqqında məlumat (nəşriyyat, jurnal, il və ya müəlliflik şəhadətnaməsinin nömrəsi)	Həcmi	Birgə müəlliflərin soyadları
1	Основные этапы развития государственного страхования имущества колхозов Аз.ССР	Çap edilmiş	Материалы совместной научно-теоретической конференции кафедры «Финансы и кредит» АЗИНХа; республиканской конторы Госбанка и кафедры «Финансы и кредит» ТГУ, посвященной 50-летию образования СССР. Баку-1972 г.	0.35	
2	SSRİ dövlət sığortası	«-----»	«Maliyyə və kredit» dərs vəsaitində fəsil. Bakı 1973	0.6	
3	Kolxozların maliyyəsi	«-----»	«Maliyyə və kredit» dərs vəsaitində fəsil	0.5	
4	Резервные фонды в сельском хозяйстве и некоторые вопросы дальнейшего совершенствования их организации	«-----»	Борник статей II-межвузовской научной конференции по экономике Баку-1974 г	0.3	
5	Страхование имущества колхозов	«-----»	Журнал «Финансы СССР» №10 Москва 1974 г	0.5	
6	Sənayedə maliyyə planlaşdırılması	«-----»	Müəssisələrin və x/t sahələrinin maliyyəsi dərs vəsaitində fəsil. AZ.XTİ.Bakı 1976	0.75	
7	Dəmir yol nəqliyyatının maliyyəsi	«-----»	Müəssisələrin və x/t sahələrinin maliyyəsi dərs vəsaitində fəsil. AZ.XTİ.Bakı 1976	1.56	
8	Государственное страхование сельскохозяйственного производства в Аз.ССР за годы! X-X пятилетки	«-----»	Материалы научной конференции! X-X пятилетки важный этап в экономическом и социальном прогрессе Сов.Азербайджана за 60-лет. АЗ.ИНХ-а Баку 1980 г	0.3	
9	Развитие государственного страхования в Аз.ССР	«-----»	Журнал Финансы СССР №7 Москва-1981	0.5	
10	Пути повышения страхового обеспечения сельско-хозяйственного производства	«-----»	Журнал Финансы СССР №8. Москва 1985 г.	0.5	
11	Dövlət sığortası sistemində təsərrüfat hesabının tətbiqi xüsusiyyətləri	«-----»	İctimai istehsalın səmərəliliyinin yüksəldilməsində maliyyə-kredit	0.5	

			mexanizminin rolunun gücləndirilməsi. Az.XTİ.Bakı 1983.		
12	Kənd təsərrüfatı istehsalı səmərəliliyinin indeks metodu ilə sistemli təhlili	«-----«	AZ.ETETİ və Texniki-İqtisadi Tədqiqatlar İnstitutu. Bakı 1988	0.5	A.C.Məmmədov
13	Ali məktəblərin iqtisadi ixtisasları üçün «Sənayenin maliyyəsi» kursunun proqramı	«-----«	D.Bünyadzadə adına Ax.XTİ.Bakı 1988	0.5	
14	Ali məktəblərin 1734-Maliyyə və kredit» ixtisası üçün «SSRİ Dövlət büdcəsi» kursunun proqramı	«-----«	N.A.Voznesenski adına LMİİ Bakı filialı. Bakı 1989	1.0	
15	Государственный бюджет СССР	«-----«	БФ ЛФЭИ им.Н.А.Вознесенского. Баку 1990 г.	2.25	
16	Kolxoz və sovxozlarda kənd təsərrüfatı bitkilərinin sığortasının təkmilləşdirilməsi	«-----«	Az.ETETİİ Bakı 1991	1.14	
17	Dəyərlidir, həm də	«-----«	İqtisad qəz.№3 1993-cü il	0.2	X.Kazımov
18	Bazar iqtisadiyyatı şəraitində müəssisələrin və təsərrüfat sahələrinin sabit inkişafının təmin edilməsində maliyyə ehtiyatlarının rolu	«-----«	Az.Dİİ. Bakı 1993	0.2	
19	Maliyyə resurslarının nəzəri əsasları	«-----«	Jurnal İqtisad elmləri: Nəzəriyyə və praktika. №1 Bakı 1993	0.5	S.Qəhrəmanov
20	Sığorta fondları maliyyə ehtiyatı fondlarının yaradılması və istifadə edilməsinin xüsusi forması kimi	«-----«	Az.Dİİ. Bakı 1994	0.2	
21	Yeni şəraitdə Azərbaycan Respublikasının vergi siyasəti və vergi sisteminin formalaşması problemləri	«-----«	«Keçid dövründə iqtisadiyyatın maliyyə dəyişiklikləri...» Respublika konfransının məruzələrinin tezisləri. Az.Dİİ.Bakı 1995	0.3	
22	Ali məktəblərin 0604 «Maliyyə və kredit» ixtisası üçün «Dövlət büdcəsi» fənninin proqramı	«-----«	Bakı Biznes Universiteti. Bakı 1997	1.0	
23	«Sığorta işi» fənninin proqramı ali məktəblərin maliyyə və kredit ixtisası 0604 üzrə təhsil alan tələbələr üçün	«-----«	Az.Dİİ Bakı 1997	1.0	
24	Qiymətin əmələgəlməsi (dərs vəsaiti)	«-----«	BBU Bakı 1998	2.4	B.A.Xankişiyev F.Qəniyev
25	Maliyyə ehtiyatı fodlarının təşkili	«-----«	Az.Dİİ. Bakı 1998	0.3	

	xüsusiyyətləri və rolu				
26	Sığorta ehtiyatı maliyyə ehtiyatı fondlarının mühüm tərkib hissəsi kimi	«-----«	BBU Bakı 1998	0.4	
27	Maddi və maliyyə ehtiyatı fondlarının qarşılıqlı əlaqəsi	«-----«	Jurnal İqtisad Elmləri:nəzəriyyə və praktika № 1-2. Az.Dİİ Bakı 1998	0.44	
28	Программа: дисциплина «Страховое дело» для получающих степень Бакалавра по спец. 0604 «Финансы и кредит», специализация «Финансы»	«-----«	Аз.ГЭИ. Баку 1998 г	1.0	Kərimov A.M. F.Qəniyev
29	Proqramm: «Sığorta işi» «İ.İ.010100-Beynəlxalq İqtisadi münasibətlər» ixtisası üçün	«-----«	BBU. Bakı 1998	1.0	Ə.İmanov
30	«Dövlət sığortası» fənninin proqrammı:ali məktəblərin 0604 «Maliyyə və kredit» ixtisası üçün	«-----«	BBU. Bakı 1998	1.0	Z.Aslanov
31	«Vergi sistemi» fənninin proqrammı:ali məktəblərin 010400 «Maliyyə və kredit» ixtisası üzrə bakalavr təhsil alan tələbələr üçün	«-----«	BBU. Bakı 1998	1.0	M.Həsənli
32	«Büdcə proqnozlaşdırılması problemləri» fənninin proqrammı. Ali məktəblərin «Maliyyə və kredit» ixtisası üzrə magistratura təhsil üçün proqram	«-----«	Az. Dİİ. Bakı 1998	0.5	B.Xankişiyev
33	«Müəssisələrin maliyyəsi» fənninin proqrammı. Ali məktəblərin maliyyə və kredit ixtisasının bakalavr dərəcəsi üzrə təhsil alan tələbələr üçün	«-----«	BBU. Bakı 1998	1.0	A.Abbasov A.Həsənov
34	«Maliyyə və kredit» ixtisası üzrə IV kurs tələbələrinin diplomqabağı istehsalat təcrübəsinin proqramı	«-----«	BBU. Bakı 1998	0.6	M.Mirzəyev
35	Ali məktəblərin bakalavr dərəcəsi alan tələbələr üçün 01030-«Maliyyə və kredit» ixtisası üzrə «Büdcə sistemi» fənninin proqramı	«-----«	Az. Dİİ. Bakı 1999	1.0	N.Quliyev
36	Azərbaycan Respublikasında büdcə kəsiri və onun aradan qaldırılması yolları	«-----«	BBU. Bakı 1999	0.4	

37	Maliyyə ehtiyatı fondlarından istifadə təcrübəsi və onun təkmilləşdirilməsi məsələləri	«-----»	Jurnal-İqtisad Elmləri: nəzəriyyə və praktika №1-2. Bakı 1999	0.6	
38	«Dövlət maliyyəsi problemləri» ali məktəblərin maliyyə-kredit ixtisası üzrə magistratura təhsili alanlar üçün proqram	«-----»	BBU. Bakı 2000	0.5	
39	Maliyyə planlaşdırılması sahibkarlığının inkişafının mühüm şərtidir	«-----»	BBU. Bakı 2000	0.3	
40	«Maliyyə menecmenti» ali ali məktəblərin maliyyə-kredit ixtisası üzrə magistratura təhsili alan tələbələr üçün proqram	«-----»	BBU. Bakı 2000	0.6	
41	Yeni şəraitdə büdcə nizamlaşdırılmasının təşkili və təkmilləşdirilməsi istiqamətləri	«-----»	BBU. Bakı 2000	0.6	
42	İqtisadi risklərin sığorta təminatınınbəzi məsələləri	«-----»	Az.DİU Bakı 2000	1.0	
43	Avro-Asiya fondunun C 99-1103 №li qrantı hesabına təşkil olunmuş «Sığorta agentlərinin hazırlanması» kursu üzrə tədris üzrə	«-----»	Sığorta cəmiyyətiİttifaqı. Bakı 2000	0.5	
44	Sosial-sığorta və sosial təminatın məzmunu və təşkili prinsipləri	«-----»	Jurnal İqtisad Elmləri: nəzəriyyə və praktika №1-2 Az.DİU.Bakı 2000	0.44	
45	Dövlət büdcəsinin xərcləri	«-----»	«Maliyyə» dərslində fəsil. Bakı 2001	0.43	
46	Büdcə kəsiri və onun idarə edilməsi	«-----»	«Maliyyə» dərslində fəsil. Bakı 2001	0.43	
47	Sosial sığorta və sosial təminat	«-----»	«Maliyyə» dərslində fəsil. Bakı 2001	1.25	
48	«Büdcə sistemi» Qiyabi və distant təhsili alanlar üçün metodiki göstəriş	«-----»	Az.DİU Bakı 2001	1.4	
49	«Gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi»	«-----»	ADİU-nin 70 illiyinə həsr edilmiş konfransın tezisləri Bakı 2001	0.3	
50	«Büdcə sistemi»	«-----»	Dərslik Bakı 2003	26.25	Məhərrəmov R.B Qurbanov F.Ə
51	«Büdcə sistemi» bakalavr təhsili alan ali məktəb tələbələri üçün maliyyə-kredit ixtisası üzrə proqram	«-----»	Az.DİU Bakı 2003	1.0	Məhərrəmov R.B Qurbanov F.Ə İbrahimova R.A
52	Sosial siyasətin həyata keçirilməsində dövlət büdcəsinin rolunun güclənməsi	«-----»	Az.Respublikasının Prezidenti H.Əliyevin 80 illiyinə həsr edilmiş ET. Konfransın	tezis,3s	

			materialları Bakı 2003		
53	Dövlət büdcəsinin sosial iqtisadi inkişafda rolu	«-----«	Az.Respublikasının Prezidenti H.Əliyevin 80 illiyinə həsr edilmiş EP. Konfransın materialları Az.DİU. Bakı 2003	tezis,3s	
54	«Büdcə proqnozlaşdırılması problemləri» Ali məktəblərin maliyyə-kredit ixtisası üzrə magistratura təhsili üçün program	«-----«	Az.DİU. Bakı 2004	0.5	Xankişiyev B.A
55	«Büdcə sistemi» bakalavr təhsili üçün program	«-----«	Az.DİU. Bakı 2005	1.0	Məhərrəmov R.B Qurbanov F.Ə
56	«Büdcə proqnozlaşdırılması problemləri» magistr təhsili üçün program	«-----«	Az.DİU. Bakı 2005	0.5	İbrahimova R.A Xankişiyev B.A
57	Azərbaycanın sosial-iqtisadi inkişafında dövlət büdcəsinin rolunun artması	«-----«	«Milli iqtisadi inkişafın Azərbaycan modeli» mövzusunda Beynəlxalq konfransın materialları. Az.DİU. Bakı 2006.	0.4	
58	«Бюджетный учет и отчетность»- программа для получения степени бакалавра по специальности «Финансы и кредита»	«-----«	АГЭУ. Баку 2007	0.5	Xankişiyev B.A Qurbanov B.Ş Zeynalov V.Z
59	«Контроль и ревизия» программа для подготовке бакалавров по специальности «Финансы и кредиты»	«-----«	АГЭУ. Баку 2006	1.8	Quşxani R.N
60	Regional sosial-iqtisadi inkişafın maliyyə təminatında büdcənin rolu	«-----«	Az.DİU Bakı 2007	tezis,3s	
61	«Büdcə uçotu və hesabatı». «Maliyyə və kredit» ixtisası üzrə bakalavr təhsili üçün	«-----«	Az.DİU. Bakı 2007	0.6	Xankişiyev B.A Qurbanov B.
62	“Gəlirlərin büdcələr arasında bölgüsünün təkmilləşdirilməsi”	«-----«	Az.DİU. Bakı 2008	0.1 ç.v.	
63	“Regional inkişafının maliyyə təminatında büdcənin rolunun artırılması istiqamətləri”	«-----«	Az.DİU. Bakı 2009	0.2 ç.v.	
64	“Büdcə sistemi” tədris programı	«-----«	Az.DİU. Bakı 2009	1,0 ç.v.	
	«Büdcə sistemi» tədris proqramı.»Maliyyə və kredit» ixtisası üzrə bakalavr təhsil pilləsində təhsil alan tələbələr üçün	«-----«	Az.DİU. Bakı 2009	1.0	

65	“Aqrar sektorun inkişafında dövlət büdcəsinin rolunun artırılması”	«-----«	Az.DİU. Bakı 2010	0,1 ç.v.	
66	Büdcə ehtiyatlarının yaradılması və istifadə edilməsi məsələləri	«-----«	Az.DİU. Bakı 2011	0,1 ç.v.	
67	2011-ci ildə Azərbaycanda tarazlı sosial-iqtisadi inkişafın maliyyə təminatında büdcənin rolunun artırılması	«-----«	Az.DİU. Bakı 2012	0,1 ç.v.	
68	Regionların tarazlı sosial – iqtisadi inkişafında proqram məqsədli büdcə - maliyyələşdirilməsinin rolu	«-----«	Az.DİU. Bakı 2013	0,1 ç.v.	
69	“Büdcə sistemi” proqram	«-----«	Az.DİU. Bakı 2013	1,5 ç.v.	B.Ş.Qurbanov E.M.Quluzadə Y.A.Həkimova
70	Regionların tarazlı sosial – iqtisadi inkişafında proqram məqsədli büdcə maliyyələşdirilməsinin rolu	«-----«	“Maliyyə və uçot” curnalı N7, Bakı - 2013	1,0 ç.v.	